



Ramiz Orsər

(əvvəli ötən saylarımda)

O, Azərbaycanın müstəqilliyine pay vermiş hər kəsin vurğununa çevrilməkla milli azadlıq hərəkatının təməl qoyanları və onun hərəkətverici qüvvələrinin həyatını, yaradıcı fəaliyyətini, mərifləndirici və səfərbəredici publisistikalarını tədqiq edib xalqına çatdırıldıqca özü də bu hərəkatın məfkurəcılərinə birinə çevirir.

Milli-ictimai fikrimizin, jurnalistikamızın patriarchı mərtəbəsinə yüksələn Şirməmməd müəlliminin ciddi və çoxtərəfli mətnşunaslıq səriştəsi, vətəndaşlıq təessübkeşliyi və sosial-siyasi ayıqlığı ilə bir-birinin ardınca onlarla kitabı işıq üzü görür. "... tələbələrlə təkce jurnalistikanın sırlarını deyil, həm də insanlığı öyrədən..." (Aqşin Babayev, filologiya elmləri doktoru, profesor). Şirməmməd müəllim bir elmi institutun işini-çox zəngin və çoxtərəfli Məhəmməd Əmin Rəsulzadə irsinin toplanması və nəşri işi ilə illərlə təkbaşına məşgul olmuş, "Hərəsi bir heykələ bərabər qiymətli abidə-kitablar doğurmış..." (Rəfael Hüseynov, akademik, millət vəkili), toplayıb transliterasiya etmiş, beş cilddə ön söz və şərhlərlə birlikdə çap etdirmişdir. (I c. 1992; II c. 1992, 2001; III c. 2012; IV c. 2013; V c. 2014; üst-üstə 2544 səh.), "Həqiqət və ədalət carşısı" (1988), "Müstəqilliyyin çətin yolu... Biz hara gedirik?" (1996), "M. Ə. Rəsulzadəyə qarşı böhtan kampaniyasının arxasında kimlər durur?" (B. Vahabzadə, C. Həsənli, N. Yaqublu ilə birlikdə) (1998), "Mənəvi irsimiz və gerçəklilik" (2004), "Milli haqq və ədalət axtarışında" (2004), "Nrvavstvennoe naslednik i sovremennost" (2007), "Publisističeskoe nasledie sovremennost" (2007), "Mətbu irsimizdən səhifələr" (2007), "Müstəqilliyyin çətin yolu-Realıqlar düşüncələr" (2009), M. Ə. Rəsulzadə-Azərbaycanda milli hərəkat. Nasionalnoe dvijenie v Azerbaydjane" (2009), "Ü. Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri" (2009), Ü. Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş, ixtisar və "redakte" edilmiş əsərləri" (92010), "Azərbaycan istiqlalının bayraqdarı" (2011), "M. Rəsulzadə Bakı və Azərbaycan tarixinə dair əsərləri" (2013), "İstiqlal 1918-28 Mayis-2019" (2014), "1918-1920-ci illərdə "Azərbaycan" qəzeti" tərəfində parlament hesabatları və şərhlər(noyabr 1918-aprel 1920)"-3 cildde (Ic. 2016; II c. 2017; III c. 2018) (üst-üstə 1666 səh.) və s. kitablarını çap etdi.

MİLLİ MƏTBUATIMIZIN VƏ JURNALİSTİKAMIZIN ŞİRMƏMMƏD HÜSEYNOV MƏKTƏBİ

PORTRET

etdirmişdir. Özünün akademik seçilip seçilmemesindən asılı olmayaraq hayat bəxş etdiyi bu nəşrlər akademizm təşəbbüsünün parlaq göstəricisi və nümunələridir.

Şirməmməd müəllim həmdə milli istiqlalın və azərbaycanlığın barometrləri H.Zərdabinin, M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin, M.F.Axundzadənin publisistik külliyyatını ırs-varislik prinsipleri və akademik nəşr tələbləri ilə qanının, canının, malının və pulunun bahasına çap etdirir.

Fəlsəfə doktoru, millət vəkili Fazıl Mustafanın dediyi ki: "... biz necə etmeliyik ki, insanlarımız ziyallılığı, vətən qarşısında məsuliyyəti Şirməmməd müəllim obrazında şəxsiyyətlərdən öyrənə bilsinlər. Dıqqət yetirin, adam Prezident təqaüdü alır, o vəsaiti şəxsi yaşamı üçün xərcləmir. Cümhuriyyət tariximizə aid bütün kitabları öz vəsaiti hesabına kompüterdə yazdırır, redaktə etdirir, nəşr etdirir. Sonra da satışa da vermir ayrı-ayrı insanlara pulsuz-parasız göndərir ki, oxuyub aydınlanınlar. Yeni ölkə Prezidentinin verdiyi təqaüdü milletin maariflənməsi üçün xərcləyir".

Şirməmməd müəllim, bugündə öz mövqeyində geri çəkilməyib.

ƏQİDƏ VƏ MƏSLƏKİ POLADDAN, "TANRININ BİZƏ BƏXŞ ETDİYİ İNSAN".

Tanrının bize bəxş etdiyi nadir istedad sahibləri bəzi müəyyən zaman və məkan daxilində bəşəri missiyaları yeri-ne yetirmək üçün göndərdiyi dəmir iradəli insanlar-missionerler çox as olur. Gənəşin yer üzünü təmənnasız işıqlandırmasi kimi belə adamların əqidə və məsləki de bir epoxanı eyni təmənnasızlıqla zəkasının, iradəsinin, dözümünün, yurd və həqsevərliyinin nuru-na qərq edir. Ve onlardan hər keşə bir pay düşür. Bu qəbilədən olan adamlar yorulmağın, usanmağın, təmtəraqlı yaşam tərzinin nə olduğunu belə bilmir, köksündə döyünen ürəklərini başlarının üzərinə qaldırıb Danko kimi zamandaşlarının ve çağdaşlarının yoluna işıq salırlar. Məhz, Şirməmməd Hüseynov belə adamlardan biridir.

Onun ölüm tarixcəsində müəllimlik, tədqiqatçılıq və publisistik sinxiron təşkil edir. Müəllim kimi müəllimlər müəllimlidir, bir neçə nəsil jurnalistlər ordusu Şirməmməd müəllimin "şinəlindən" çıxmışdır. İster cəmiyyətdəki mövqeyi, ister alim-vətəndaş sanbalı, ister milli məsləkləri ilə seçilən və cəmiyyətə nümunə kimi yetişən professorlar Qulu Xəlilli,

Famil Mehdi, Cahangir Məmmədli, Yalçın Əlizadə, Nəsir Əhmədli və bir sıra başqaları onun auditoriyalardakı kəşfləri; onun himayədarlığı sayəsində bilik və bacarıqlarını sərgiləyen, sevimli müəllimləri ilə ciyin-ciyin addımlayan ziyalılar orduşunun seçilmiş nümayəndələridir.

Tədqiqatçı-alim kimi yeni məktəb yaratmış bənzərsiz Azərbaycan aydınıdır.

Publisist kimi isə özünün dediyi kimi: "Jurnalistikadan dərs deyib publisist olmamaq



nece mümkündür? Özün mükəmməl tədqiqatçı olmasan, tələbeni bu işe necə istiqamətləndirə bilərsən?"

-Aydına kömək eli.

"İstəddli alim və qeyrəti vətən əvlədi Aydin Məmmədov elmi axtarışlar üçün Moskvaya elmi ezamıyyətə getməli idi. Lakin maddi imkanı yox idi. Mən, Bəxtiyar Vahabzadə, Süleyman Əliyarov, Mahmud İsmayılov, iş adamı Cabir Xəlifəzadə ilə danışdım ki, həremiz hər ay müəyyən bir məbləğ cəm edib Aydına göndərək ki, Şumerlərə dair vacib elmi işini başa çatdırınsın. Razılışdıq. Aydin Moskvaya getdi. Mən hər ay vədimizi yerinə yetirir, Aydının pulunu göndərirdim. Yayda bu məsələni Mamay Kişi bildi. Məni yana çəkdi. Aydının ünvanını istədi. Tapşırı ki, siz onsuz da çətin dolanırsınız. Pulu mən göndərəcəyəm. Amma ünvan sizinki olacaq. Bu işi bir sən, bir mən, bir də Allah bilecek!

Mamay Kişi belə də etdi.

Qoy indi bu xeyirxahlığı ha-mi bilsin, tarix də bilsin". (R.Orsər, "Mamay Məmməd" B.2001, səh 26-27)

Şirməmməd Hüseynov nadir ziyalılardandır ki, öz sözünü yetirmək üçün beynini və sözü zorlamır, bir çox hallarda bir sira suallara da özü bir başa cavab vermir, dinləyicini və ya oxucunu əsl tarixlə, tarixi həqiqətlər və onların yaradıcıları ilə üz-üzə gətirir, sözü də həqiqi tarixi, hadisələri yarananların özlerinə verir. Məhəmməd Əmin Rəsulzadə,

Üzeyir Hacıbəyli, Həsən bəy Zərdabi, Əlibəy Hüseynzadə, Ömər Faiq Nemanzadə və başqaları onun ürəyini riqqətə gətirən, birbaşa demək mümkün olmayan fikir, mülahizə və hadisələrin müəllifi və iştirakçı kimi onların özlerini danışdır. Məsələn:

-Üzeyir Hacıbəyov: "... biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir. Bu gündə böylə hər bir əmri məhz hökumətin boynuna atmaq, "hökumət özü bilər" demək, hökuməti tək başına buraxmaq, hökumətə əldən gə-

lən köməyi etməmək mənəfəyi-milliyə və istiqlaliyyətimizin, həmdə şan və şərəfimizin təmin və təyidi yolunda işləməmək müstəqil yaşamaq iddiasında olan bir millət üçün günahdır. Böyle günah ki, onun cəzası istiqlal və istiqlaldan məhrum olmaq dərəcəsində ağır və ağırlığı qədər də şayani-yaş və kədərdir".

İnandırmaq, həqiqət, bir də qarşı tərefi düberə bunlara inanadırmaq Şirməmməd Hüseynov yaradıcılığının məhəkə daşlarıdır.

Mövsümi paltar kimi dostları dəyişmək, onların sırasını şar kimi şişirtmək, yağışdan sonraki göbələk kimi artırmaq onun məsləkine, əqidəsinə həmişə zidd olub.

Xalq şairi Bəxtiyar Vahabzadə Şirməmməd Hüseynovla ömr yollarının 50 ildən çoxunu, fasılısız, zədəsiz və bərabər keçə bilmələrinin səbəbini ilk növbədə özür yollarının adice özür yolu olmadığından, bu yolu əqidə, amal yolu olmasında fikir, düşüncə və əqidə birliyində olmasına görürdü.

1959-cu ildə yazılmış "Nuxa fəhləsi" qəzetində çap olunan məşhur "Gülüstan" poemasının ideyasını və mövzusunu əqidə və məslək dostu Bəxtiyar Vahabzadəyə Şirməmməd müəllim vermişdir.

"Gülüstan" tarixi mövzuda yazılmış bir bədii əsər olmaqdən çox, Azərbaycanın milli müstəqilliyyinə qayçı çəkənlərin əməl və niyyətlərinə güclü bir etirazın açıq vəsət səsi idi. Əsərin epiqrafından da göründüyü kimi Azərbaycanın birliyi və istiqlal uğrunda şarpişan Settar xanın, Şeyx Məhəmməd Xiyabanının, Seyid Cəfər Pişəvərinin xatirəsinə həsr olunmuş bu poema iki məslək və əqidə dostunun birgə ürək döyüntülərinin bəhəsi idi.

Böyük şairin çox-çox sonralar xatırladığı və etiraf etdiyi kimi o illərdə B. Vahabzadəni represiya maşınının caynaqlarından çox güclü bir əl qorumuşdu. Bu əl isə müasir Azə-

baycanın memarı və qurucusu, əbədiyaşar, ulu önder Heydər Əliyevin əlləri və özü idi.

Bəxtiyar Vahabzadə güclü təzyiqlərə məruz qalandırda bir də əqidə və məslək dostu Şirməmməd müəllim onun yanında iddi. Yuxarıların təzyiqindən qurtarmaq, təzyiq göstərməyə məhkum edilmişlərin "könlüllərini oxşamaq", üzəklərində in-saf toxumu cürcətmək üçün yene Şirməmməd müəllimin məsləhəti ilə "Leninle səhbət" poemasını yazdı. Əslində bu illüziyadan və "taktiki gedişdən" başqa bir şey deyildi. Ölmez şair sonralar bunu belə xatırlayırdı: "Sovet dövründə özümü hücumlardan qorumaq və hakim ideologiyaya zidd olmadığımı "sübut etmək", bir sözle, özümü "sığortalamaq" üçün inandığım dostlarımın məsləhəti ilə "Leninle səhbət" poemasını yazdım. Fəsillərin başında Lenindən gətirdiyim misallarla demək istədiyim fikirlərə qalxan tuturdum" (Bəxtiyar Vahabzadə.əsərləri, IV c. B, 2008. səh. 536.)

Umumiyyətlə, Bəxtiyar Vahabzadə ömrü boyu dostluq etdiyi, məsləhət və tövsiyələrindən bəhərləndiyi Şirməmməd Hüseynovu tekce fikir, düşüncə və əqidə yoldaşı kimi yox, onun təmizlik, paklıq nümunəsi olan fəaliyyətini de özünün bir sıra məqalələrində və ona ünvanladığı məktublarında yüksək qiymətləndirmiş, nümunəvi fealiyyətini dənədənə yad etmişdir.

"Mənim rejime qarşı yazdım bir sənədən, o cümlədən "Bağışlayın, sehv olub", "Mərziyə", "Ləyaqət", "Dan yeri" və s.-in yazılmışının səbəbkarı Şirməmməd müəllim olmuşdur. Daha doğrusu mövzunu o seçmişdir". (Bəxtiyar Vahabzadə, "İstiqlal". B-1999. səh. 69).

Şirməmməd müəllim əqidə dostu Bəxtiyar Vahabzadədən ele danışır ki, bütün varlığı ilə ağırlı-acılı, sevincli-kədərli günləri yenidən yaşayır, xatırələri isə onu uzaqlara-lap uzaqlara aparır.

"Mən Bəxtiyarla 1945-ci ilde tanış olmuşam, Bakıya oxumağa gələndə. Hər ikimiz Şəkidən olsaq da orada tanışlığımız olmayıb. Mən Gəncəli məhləsində olurdum, o isə bizdən aralıda yaşıyirdi. Universitetə Bəxtiyar məndən 3 il qabaq daxil olmuşdu. O vaxt Yazıçılar ittifaqının nəzdində Gənc Qəlemlər Məktəbi fəaliyyət göstərirdi. Biz-tez-tez ora gedərdik. Bəxtiyarın orada ilk şeiri - "Rehmətlik Səməd" şeiri eşidəndə dedi ki, "ariq bala, o şeiri bir də oxu". Həmin dördə universitet oxumaq yanğısı ilə yaşayışın insanları qoynuna almışdı.

(ardı gələn sayımızda)



• ƏDALƏT •

30 oktyabr 2018-ci il